

| Konsept | İştirakçılar | Öhdəliklər |
|--|-------------------------|--|
| <i>Təhsil Nazirliyinin dəstəyi ilə şirkətlərdə baş vermiş real situasiyalar vasitəsilə kurikulum sisteminin təkmilləşdirilməsi</i> | Nazirlik | <ul style="list-style-type: none"> İşə əsaslanan təhsil proqramları təklif edən ali təhsil müəssisələrinin mükafatlandırılması Fakültələrin və onların şöbələrinin yaradılmasına dəstək olmaq Şirkətlərdəki nümunəvi situasiyalara uyğun olaraq yeni fənnin kredit saatlarının planlaşdırılması |
| | Ali Təhsil Müəssisələri | <ul style="list-style-type: none"> Universitet daxilində bütün yeni qaydaların qəbulu və tətbiqi Şirkətlərlə əməkdaşlıq (Karyera Mərkəzləri vasitəsilə) |
| | Şirkətlər | <ul style="list-style-type: none"> Əmək bazarının hədəflərinə cavab vermək üçün şirkətlərin tələblərinin ali təhsil müəssisələri ilə müzakirə olunması |
| <i>Peşə əsaslı öyrənməyə hazırlaşmaq üçün şirkətlərin və ali təhsil müəssisələrinin birləşdirilməsi</i> | Şirkətlər | <ul style="list-style-type: none"> Əmək bazarının ehtiyaclarını ödəmək üçün kurikulum dəyişikliklərinin təklif edilməsi Təcrübə və iş yerlərini təşviq olunması və onların tələblərini aydın şəkildə göstərilməsi |
| | Ali Təhsil Müəssisələri | <ul style="list-style-type: none"> Şirkətlərin məsləhətlərinin qəbul olunması və kurikulumuna inteqrasiya edilməsi Karyera ilə bağlı tədbirlərin təşkili |
| <i>Ali təhsil müəssisələri ilə milli siyasətçilər arasında müntəzəm əlaqənin yaradılması</i> | Nazirlik | <ul style="list-style-type: none"> İşləyən tələbələrin məlumat bazalarını yaratmaq üçün universitetlərlə əməkdaşlıq etmək Karyera ilə bağlı tədbirlərin təşkil olunması (seminarlar, karyera sərgiləri və s.) |
| | Ali Təhsil Müəssisələri | <ul style="list-style-type: none"> Əmək bazarındakı yeni dəyişikliklərlə bağlı məlumat əldə etmək üçün nazirliklə müntəzəm şəkildə əməkdaşlıq etmək Məşğul və işsiz tələbələr haqqında məlumatların paylaşılması (işsizliyin səbəbləri daxil olmaqla) |
| <i>Şirkətin ehtiyaclarına cavab verən təhsil proqramlarının birgə yaradılması</i> | Universitet heyəti | <ul style="list-style-type: none"> Müəllimlərin və tələbələrin yeni proqramlarla tanış edilməsi və onlara bazarın tələblərinə hansı dərəcədə uyğun olduqları haqda məlumat verilməsi |
| | Karyera Mərkəzləri | <ul style="list-style-type: none"> Şirkətlər və tələbələr üçün sorğuların hazırlanması, əldə olunan nəticələrinin təhlili və universitet əməkdaşlarına bu barədə hesabatın təqdim olunması |
| | Tələbələr | <ul style="list-style-type: none"> Sorğuda iştirak etmək |
| | Şirkətlər | <ul style="list-style-type: none"> Sorğuda iştirak etmək |
| <i>Təklif olunan yerləşdirmə və uğurlu işə qəbul</i> | Karyera Mərkəzləri | <ul style="list-style-type: none"> Məzunların məşğulluğu haqqında məlumatların toplanması və universitet rəhbərliyi ilə paylaşılması |

| | | |
|---|------------------------|---|
| <i>haqqında məlumatların toplanması</i> | Universitet Rəhbərliyi | <ul style="list-style-type: none"> Məzunlar arasında işsizliyi azaltmaq üçün Karyera Mərkəzi tərəfindən verilən məlumatların təhlili və gələcək məzunlara işsizliyin azaldılması yönündə kömək etmək üçün planların hazırlanması |
| | Nazirlik | <ul style="list-style-type: none"> İşsizliklə bağlı statistik məlumatların toplanılması, işsizliyə səbəb olan amillərin təhlil olunması və işə əsaslanan təhsil proqramlarının müvəffəqiyyət dərəcəsi üzərinə işlənilməsi |